

**Azərbaycan Respublikası Prezidenti yanında  
Elmin İnnışaf Fonduna Mobillik qrantın  
№ EİF-Mob-2-2013-4(10)-13/06/3 Qalibi  
Bakı Dövlət Universitetinin dosenti  
Əkbərova Günay Hafiz qızı tərəfindən  
İtaliyanın Roma La Sapienza Universitetinin  
Tibbi Genetika Laboratoriyasında qısa  
müddətli elmi təcrübə programının iştirakı  
haqqında**

### **HESABAT**

2013-cü ilin sentyabr ayında Elmin İnnışaf Fonduunun dəstəyi ilə 2-ci Mobillik Qrantın qalibi kimi İtaliyanın Roma şəhərində yerləşən Sapienza Universitetinin Tibbi Genetika Laboratoriyasında 1 aylıq qısa müddətli elmi təcrübə programının iştirakçısı olmuşdum. Hemin müddət ərzində genom DNT-nin nukleotid ardıcılığın təhlilinin ənənəvi ilkin üsullarının öyrənmişəm ki, bu da bir neçə mərhələlərdən ibarət idi: periferik qan və tüpürçəkdən DNT-nin ayrılması (ekstraksiya üsulları), DNT-nin amplifikasiyası (PZR-analiz), gel və kapilyar elektroforez, DNT-nin təmizlənməsi. Həmçinin Bakı Dövlət Universiteti nəzəndə ilk molekulyar-genetik laboratoriyanın yaradılması üçün məsləhətlər və tövsiyyələr almışdım.

Təcrübənin ilk mərhələlərində müəyyən bioloji materiallardan DNT molekulunun başqa hüceyrə ya hüceyrəxarici hissəciklərdən ayrılmazı və təmizlənməsi üsullarını öyrənmişdim. Bu üsalları həm avtomatik, həm də əllə işlənilməsini öyrəndim. Təcrübənin sonrakı mərhələsində amplifikasiya reaksiyasının qoyulma qaydaları və işin gedisətini öyrənib, praymerlərin seçilməsi qaydalarını ilə tanış oldum. Bundan sonra amplifikasiya məhsulun müəyyən olunması və PZR analizin nəticələrini aqaroza gelində elektroforez üsulu ilə müəyyən etməyini tədqiq etdim.

Həmçinin elmi təcrübə zamanı bəzi irsi xəstəliklərin Dot-Blot Reverse üsulu vasitəsilə tədqiq edilməsini mənimseməmişdim. Həmin üsul vasitəsilə resessiv xəstəliklərin mutasiya tiplərini müəyyən etmək mümkündür.

Bakı Dövlət Universitetdə Molekulyar-Genetik Elmi-Tədqiqat Laboratoriyanın yaranması üçün trening keçdim. Çirkənlənmə riskini yox etmək üçün laboratoriyanın

düzgün qurulması, dizaynı, aparatların düzgün yerləşdirilməsi haqqında məlumat aldım.

Alınmış təcrubi biliklərim Bakı Dövlət Universitetinin biologiya fakültəsinin nəznində ilk Molekulyar-Genetik Elmi-Tədqiqat laboratoriyasının yaradılmasına kömək edəcək. Bu laboratorianın yaranması biologiya, tarix, hüquq fakültələrin tələbə, aspirant və elmi-tədqiqat institutlarının tədqiqatçıları tərəfindən təcrübə dərsləri, molekulyar genetika, molekulyar biliyi, molekulyar antropologiya, məhkəmə-genetik ekspertiza sahəsində elmi-təcrubi tədqiqatların aparılması zamanı istifadə olunacaq. Həmin laboratoriya irimiyyaslı sahəarası layihələrdə molekulyar-genetik tədqiqatların aparılması üçün istifadə olunacaq. Qeyd etmək lazımdır ki, Sapienza Universitetinin Tibbi Genetika Laboratoriyası gələcəkdə Bakı Dövlət Universitetin biologiya fakültəsində molekulyar-genetik laboratoriyasının açılması və işində kömək etməyə hazırlıdır.

Qısa müddətli elmi-təcrubi programının həyata keçirilməsi üçün İtaliyanın AXA Sığorta Şirkəti tərəfindən məcburi tibbi sığortalanmışam. Bunun üçün 101 Avro məbləğində pul ödəmişəm.

Sapienza Universitetinin Tibbi Genetika Laboratoriyasında elmi-təcrubi programının həyata keçirilməsi üçün Fond tərəfindən ayrılmış 3000 avro Universitetin Molekulyar Tibb Departamentinə verilmişdir. Həmin məbləğ treningin keçirilməsi üçün lazımlı olan laborator ləvazimatlarının alınması üçün xərclənmişdir.

Programın sonunda Sapienza Universitetinin Molekulyar Tibb Departamentinin Tibbi Genetika Laboratoriyası tərəfindən research visiting kimi sertifikat almışam.

Təsdiqedici sənədlər hesabata əlavə olunur.

4.10.2013

G.H.Əkbərova